

Əli Nəzmi yaradıcılığında qadın hüquqlarının müdafiəsi

Molla Nəsrəddin məktəbinin nümayəndələri qadınların hüquqlarına, onlara qarşı olan zorakılığa, ailədə mövqelərinə xüsusi fikir verirdilər. Jurnalın ən ciddi problemlərindən biri də qadın azadlığı problemi idi. Ədiblər ən çox problemi qadının çarşabdan azad olmasına kimi görürdülər. Cəmiyyətdə qızların təhsilinin qayğısına qalır, onların qoca kişilərə əra verilməsini, çoxarvadlılığı, siğə və müta nikahlarına, əsarət və hüquqsuzluğa qarşı çıxış edirdilər.

Onlar xalqın maariflənməsi, xüsusile, qadınların savadlı olmasının müdafiə edirdilər. Qadın uşaqların tərbiyəsi ilə məşgül olduğu üçün elmə, maarife və mədəniyyətə yiyələnməlidir. Qadın azadlığı problemini ictimai-siyasi azadlığının tərkib hissəsi kimi götürürdülər. Milletin cəhaletdə yaşamağının səbəblərindən biri və əsası qadının savadsızlığıdır. "Molla Nəsrəddin" jurnalı müsəlman alemində və Rusiyada geniş yayılmışdı. Jurnal bir neçə il Təbriz şəhərində nəşr olunmuşdu. İranda jurnalın, yəni "Molla Nəsrəddin" məktəbinin davamçıları və tərəfdarları vardı. İranda olan despotik rejim, bir çox müttəqiqi İran ziyanlarının bu məktəb ətrafında birləşməsini təmin edirdi. Onlardan biri də Əli Nəzmi idi.

Əli Nəzminin Azərbaycanın bədii təfəkküründəki yerini və rollunu M.Məmmədov belə seviyələndirir: "Əli Nəzmi mullanəsərdinçi şairlər sırasında üslubca Sabire ən yaxın satiriklərdən biri idi. Mövzu, müttəqiqi ictimai ideya, satirik dil və üslub xüsusiyyətləri cəhətdən bu cəhətləri nəzərdə tuturdu".

Fəlsəfə üzrə fəlsəfə doktoru Rabil Mehdiyev yazır: "Ə.Nəzmi yaradıcılığı səthi yanaşma, belə bir yanlış mövqenin yaranmasına getirib çıxara biler ki, müttəffekkir dövrү üçün problemlərini, sadəcə, qələmə almış, başqa sözlə, təsvirliklə məşgul olmuşdur. Bu, tamamilə yanlış mövqe olub diletant münasibətin neticəsi ola bilər. Belə ki, Ə.Nəzmi yaradıcılığının ümumnəzəri təhlili göstərir ki, o, epoxasının sosial ziddiyətlərinin passiv təsviri ilə kifayetlənməyib, onları doğuran səbəbləri, bu səbəbləri şərtləndirən qanunauyğunluqları dürüst müyyənəldirmişdir. Bunun nəticəsidir ki, onun irsi maarifçilik, təşəbbüskarlıq zəminində inkişaf etmiş, ictimai problemlərdən çıxış yolları, müttəqiqi ideyalar təbliğ etmişdir. Burada diqqəti cəlb edən digər mühüm faktor



Ə.Nəzminin müqayiseli təhlil metodundan bəhrələnərək, ictimai sferadakı kataklizmləri müqayiseli şəkildə təqdim etməsidir. Misal üçün, "Qız nədi, məktəb nədi, ey qızım axmaqlama. Biz deyilik ki, cuhud, erməni sarasaqlama" deyən müttəffekkir bir sıra sosial məsələləri ümumiləşmiş şəkildə qaldırır. Burada birinci aspekt qızların təhsil, bütövlükde, ictimai hüquqsuzluğudur, digər təref başqa millətlərin nümayəndələrinin qızlarının maariflənmək imkanını, beləliklə tərəqqiyə can atmalarını göstərməkdir.

Ə.Nəzmi ırsində sosial problemlərin geniş spektrində qadın gender məsəlesi xüsusi çəkiyə malikdir. Bunun da əsas problemin Azərbaycan cəmiyyəti üçün ənənəvi olması, bütün dövrlər üçün aktuallıq kəsb etməsidir. Belə ki, ictimai həyataya dair düşüncələrini bədii şəkile gətirən fikir sahibləri, bu məsələlərə müraciət etmək zərurəti ilə üzləşiridilər. Ə.Nəzmi də sosial sıfırış kimi çıxış edən qadın problemlərinə, gender aspektinə böyük diqqət yetirmişdir. Konkret nümunələrə istinad edərək, deyilənləri əsaslandırmış məqsədə uyğun olardı.

"Hər həqqdə yeksan olacaqdır kişi-arvad" deyən Əli Nəzmi cəmiyyətdə gender balansının gözənlənməsini bir ideya kimi irəli sürmüştür. Qadın-kisi bərabərliyinin gözənlənməsini Ə.Nəzmi mücərrəd təsəvvür etməyib, buna aparan yolu da aydın göstərmişdir. Belə ki, qadınların kişilər ilə eyni haqlara malik olmasına müttəffekkir birincilərin maariflənməsində, cəmiyyətə daha faal integrasiyasında görülür. "Hətta olacaq Zalxa da, Məsumə də azad, qızlar gedəcək məktəbə, çəşaf olaraq yad". Bu beytən göründüyü kimi, Ə.Nəzmi cəmiyyətdə təkamül istəyində olmuş, insanların təfəkküründə yeniləşməyə böyük inam bəsləmişdir. Birmənalıdır ki, həmin dövrə qadınların hüquqlarının təsbiti, bütövlükde, toplumun gelişməsindən birbaşa asılı idi. Başqa sözlə, ənənələrin hakim olduğu bu epoxada qadın haqqının güclü cins tərəfindən baş verdiyin-

dən, onun gözənlənməsi də həmin təbəqədən gözənlənməli idi. Bu məsələlərin problematikasını düzgün dəyərləndirən Ə.Nəzmi ni fəlsəfi duymulu müttəffekkir adlandırmaq onun ırsına verilən dəyer kimi qiymətləndirilməlidir. Belə ki, dövrünün problemlərini əlahiddə deyil, kompleks, ümumcəmiyyət kontekstində nəzərdən keçirməkələ Ə.Nəzmi təkcə və ümuminin, qanunauyğunluqlardan irəli gələn faktorlar ile təsadüfi meyillərin dialektikasını işləye bilmədir. Qızların-gələcək insan tərbiyəciliyinin elmə, təhsilə həsrət qalmalarını ictimai problem kimi səciyyələndirən Ə.Nəzmi onların maariflənməsinə cəmiyyətdəki bir çox qüsurların aradan qaldırılmasının mühüm şərti kimi dəyərləndirir.

Fəlsəfə elmləri doktoru Dilər Müslümzadə ənənəvi dəyərlərin rolu haqqında yazır: "Azərbaycanda müasirleşdirilməyə istiqamət, vətəndaş şüuru necə müasirleşməlidir, vətəndaş cəmiyyətinin formallaşması hansı yolla davam etdirilməlidir və orada ənənəvi dəyərlər hansı yeri tutmalıdır kimi suallara maraq doğmuşdur.

Vətəndaş şüuru və ənənəvi dəyərlər problemi fəlsəfədə, sosiologiyada və etikada ən mürkəkəblərdən biridir. Belə ki, yeni zamanın ənənəsi, vətəndaş cəmiyyəti üçün ənənəlilik və vətəndaş cəmiyyətinin formallaşmasına gec keçən ölkələr üçün ənənəlilik mövcuddur və buna görə də ənənə burada Avropa ölkəleri ilə müqayisədə fərqli dərk edilir. Məhz bu səbəbdən, biz həmin problemin ziddiyətinin çətinliklərini tezis şəklində eks etdirmək istərdik.

Birincisi, müasir dövrə ənənə çox vaxt qorunması vacib olan dəyer kimi qəbul edilir, hətta bir çoxları elə hesab edirlər ki, o, qloballaşma proseslərində birliyə öz eyniliyini qoruyub-saxlamağa imkan verəcək. Lakin qloballaşma şəraitində bir çox eyniliyin fərdiyyətində uyğunlaşma prosesi artır, eyniliyin labirintində azad seçimdə tələbat yüksəlir. Burada ənənə dəyer kimi nəzərə alınmalıdır, amma seçimdə köməklik göstərə bilməz.

İkinci, ənənə, birinci növbədə, sosioloji nöqtəyi-nəzərin dən öyrənilməlidir. Xalq, ailə, individ ənənələrinin münasibət obyektiñə etnososioloji tədqiqatlarının aparılması lazımdır. Müəyyən hərəkət və fəaliyyətin tələbi kimi sayılan ənənəni, dəyerlər kimi qəbul olunan ənənələrdən fərqləndirmək zərurəti ortaya çıxır. Bu fərqli etik-sosioloji tədqiqatların köməkliyi ilə araşdırılmalıdır.

Üçüncüsü, vətəndaş dəyerlərinin və vətəndaşdan önceki dəyerlərin əlaqələrinin müqayisəli



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
Inkişafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

təhlilini aparmaq lazımdır. Avropanın təcrübəsindən fərqli olaraq, bizim ənənəvi dəyərlərimiz heç de hemisə onlarla müntəzəm bağlı deyildir. Məsələn, Avropanın vətəndaş cəmiyyətinin formallaşma dövründə bir çox ölkələrdən milli kontekste daxil edilmişdi, ən azı, qulluqlar milli dildə aparılırdı (İngiltərədə - anqlikanlıq, Fransada - hugenotluq, Almaniyyada - protestanlıq və s).

Latin dilinin və dinin dəyişməz şəkildə qorunub-saxlanıldığı Avropanın ölkələrində vətəndaş cəmiyyəti gec formallaşmışdır (İtalya, İspaniya). Bu ölkələrdə universitetlərin hez XII, XIII əsrlərdə fəaliyyətə başlamaları da bu vəziyyəti aradan qaldıra bilmədi".

Ə.Nəzmi haqlı olaraq, bu qənaətdə idi ki, qızların təlim-təbəyəsi yalnız xalqın mövcud ənənələri çərçivəsində deyil, həm də məktəbdə, təhsil prosesində aparılmalıdır. Başqa sözlə, qızlar geniş dünyagörüşünə malik olmalıdır ki, onların tərbiyecisi olacaq uşaqları da müasir tələbələr çərçivəsində şəxsiyyət kimi formallaşınlar.

Burada diqqətəlayiq hesab etdiyimiz digər aspekt qızların maariflənməsinə həm də bütövlükde, ictimai münasibətlər sisteminin yeniləşməsi, daha humanist ruhda təşəkkül tapması prizmasından baxılmalıdır. Ə.Nəzmi belə düşünməkdə yanılmırkı, zərif təbəqənin təfəkküründə baş

verəcək təkamül cəmiyyətdə harmoniya yaradılmasının özəyi ola biləcək ailədaxili qarşılıqlı anlaşmanın əsas şərtləndən biridir. Dərindən düşünüb mahiyyətə vardıqda bu tezisin klassik səciyyə daşılığı, nəinki Ə.Nəzminin fəaliyyət göstərdiyi epoxada, eləcə də, sonrakı dövrlər üçün aktuallığını hifz etdiyi birmənalıdır. Bu aşkar faktdır ki, ailədaxili münasibətlər kompleksi tərəflərin dünyagörüşü səviyyəsindən və bundan irəli gələn daxili mədəniyyətindən birbaşa asılıdır. Bu baxımdan, əger zərif cinsin təmsilciliyi zor prinsipindən eziyyət çəkən tərəf olmaqla yanaşı, gələcək ailə başçılarının - ərlərin (oğulları) tərbiyəciliyi kimi mühüm sosial funksiya daşıyırlar.

Ə.Nəzmi bunu nəzəre alaraq cəmiyyətin tərəqqisini qızların təhsili və maariflənməsi ilə əlaqələndirir.

Beləliklə, deyilənlərin ümumiyyətini kimi qeyd etmək olar ki, Ə.Nəzmi Azərbaycan cəmiyyəti üçün hemisə aktuallığını saxlayan qadın hüququ, gender tarazlığı problematikasını təkçə yaşadığı dövrün kontekstində deyil, bütün dövrlər üçün səciyyəvi ola biləcək aspektde işqlandırılmışdır. Məhz bu xüsusiyyətlər Ə.Nəzminin klassik müttəffekkir kimi səciyyələnməsinə əsas verir.

*Vahid Ömərov,
falsəfa yzrə falsəfa doktoru*